

Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları

1. Əsas anlayışlar

Mikro (ilkin) məlumatlar - hüquqi və fiziki şəxslər haqqında hesabat məlumatlarını səciyyələndirən və mötəbər ilkin uçota əsaslanan məlumatlardır;

Məxfi statistik məlumatlar - rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır;

Statistik vahidin tanınması - birbaşa və ya dolayı yolla, hesabatı təqdim etmiş vahidin ilkin məlumatları əsasında statistik vahidin aşkar olunmasıdır;

Statistik vahidin birbaşa tanınması – uçot vahidinin adı, ünvanı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin köməyi ilə məlumatların və uçot vahidinin aşkar olunmasıdır;

Dolayısı ilə statistik vahidlərin tanınması – vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən başqa bu vahidlər haqqında digər məlumatlardan, ünvan, mülkiyyət, fəaliyyət növü və statistik vahidin tanınmasında istifadəsi mümkün olan digər bütün vasitələrdən istifadə etməklə vahidin aşkar olunmasıdır;

Elmi (tədqiqat) məqsədlər üçün mikro məlumatların verilməsi - respondentlər tərəfindən onlara aid məlumatlardan hər hansı bir məqsəd üçün istifadə olunmasına razılığı olmadan, statistik vahidin anonimliyi təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) ilkin məlumatların elmi məqsədlər üçün təqdim olunmasıdır.

2. Ümumi müddəalar

Hazırlanmış cari qaydalar “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində mikro (ilkin) məlumatların istifadəçilərə verilməsi qaydalarını tənzimləyir.

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı fəslində ilkin statistik məlumatlar və onların məxfiliyi öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, ilkin statistik məlumatlar hüquqi və fiziki şəxslər haqqında ilkin məlumatları səciyyələndirir və statistik məqsədlər üçün yığılan ilkin məlumatlar, məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla, başqa məqsədlər üçün istifadə oluna bilməz. Bununla yanaşı, Qanunun 16-cı maddəsinə görə alınması nəzərdə tutulmuş nəticələr ayrı-ayrı vahidlərin tanınmasına şərait yaratmırsa, konkret elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün birbaşa tanınmaya imkan verməyən məxfi məlumatların əldə edilməsinə müvafiq icra hakimiyyəti orqanı - Dövlət Statistika Komitəsi tərəfindən icazə verilə bilər.

Qaydalar yalnız Dövlət Statistika Komitəsinin Aparatına aiddir. Komitənin yerli statistika orqanları və Baş Hesablama Mərkəzi tərəfindən mikro məlumatların verilməsi qadağandır.

3. Mikro məlumatların verilməsi prosesi

Mikro məlumatların verilməsi prosesi aşağıdakı ardıcılıqla həyata keçirilir:

3.1 İstifadəçi öz məqsədləri və əldə etmək istədiyi məlumatlar haqqında Dövlət Statistika Komitəsinin rəhbərliyinə yazılı müraciət edir;

3.2 Müraciət qəbul olunduqdan sonra bir ay müddətində istifadəçinin tələbatının uyğunluğu, sorğu edilən məlumatların mövcudluğu Komitənin elmi-metodoloji şurasında öyrənilir və əsaslandırma aparılır;

3.3 Elmi-metodoloji şuranın üzvlərinin rəyləri təqdim edilir və müraciətçi elmi-metodoloji şuraya dəvət olunur;

3.4 Elmi-metodoloji şuranın münasibəti müsbət olduğu halda məlumatın əldə olunması üçün müvafiq ərizə forması doldurulur;

3.5 Aparatın müvafiq şöbəsi və ya müəyyən olunmuş icraçı tərəfindən istifadəçinin ilkin məlumatlardan müəyyən olunmuş qaydada istifadəsinə imkan yaradılır və ya məlumatlar təqdim olunur.

4. Mikro məlumatların əldə edilməsi üçün əsaslar (müraciətin məzmunu)

Ərizəçi mikro məlumatları əldə etmək üçün öz müraciətində aşağıdakıları əsaslandırmalıdır:

- mikro məlumatın tədqiqat işinin keyfiyyətinə, nəticələrin yaxşılaşdırılmasına təsiri və əldə olunmuş nəticələrin iqtisadi səmərəliliyini;

- tədqiqat rəhbərinin (hüquqi və ya fiziki şəxs) mikro məlumatlardan istifadəyə dair tələbini;

- tədqiqat rəhbərinin (hüquqi və ya fiziki şəxs) mikro məlumatların məxfi saxlayacağına dair təminatını;

- tədqiqatçının tədqiqat sahəsində təcrübəsi və elmi-tədqiqat fəaliyyətinin qısa təsvirini.

5. Mikro məlumatlardan istifadə ilə bağlı ərizə forması

Mikro məlumatın istifadəsi üçün müraciət edən şəxs aşağıdakı sualları əhatə etməklə ərizə formasını doldurur:

1. Fiziki və ya hüquqi şəxsin rekvizitləri (uyğun gələni göstərməli)

1.1 Adı və ünvanı

1.2 Hüquqi statusu

1.2.1 Dövlət sektoru

1.2.2 Özəl müəssisə

1.2.3 Qeyri-hökumət təşkilatı

- 1.2.4 İctimai fond
 - 1.2.5 Beynəlxalq təşkilat və s.
 - 1.3 Ərizəçi ilə əlaqə məlumatları
 - 1.3.1 Telefonlar (iş, mobil)
 - 1.3.2 Elektron-poçt ünvanı
2. Fəaliyyətin tipi (çalışdığı sahə):
 - 2.1 Universitet, institut və ya digər təhsil müəssisəsi
 - 2.2 Elmi-tədqiqat təşkilatı
 - 2.3 Digər (qeyd olunmalı)
3. Təşkilatın (işin) maliyyə mənbəyi
 - 3.1 Dövlət büdcəsi
 - 3.2 Daxili mənbələr (dövlət büdcəsi istisna olmaqla)
 - 3.3 Xarici mənbələr
4. Tələb olunan məlumatlar (qeyd olunmalı)
5. Məlumatların digər məqsədlər üçün istifadə olunmamasına dair təminat (ərizədəki məlumatların düzgün və tam olmasının təsdiqi və məlumatlardan yalnız müraciətdə göstərilən istiqamətdə istifadəsinə dair, habelə alınmış məlumatların yayılmamasına dair təminat verilməsinə dair imza)